

Zinhar İsmayılova
Azərbaycan Dillər Universiteti

QLOBALLAŞMA ƏSRİNDƏ DİLLƏRARASI ƏLAQƏ VƏ BİLİNQVİZMƏ DAİR

Açar sözlər: *globallaşma, reseptiv, produktiv, reproduktiv, multilingvism, bilinqvism, bilinqv*

Keywords: globalization, receptive, productive, reproductive, bilingualism, bilingual, multilingualism

Ключевые слова: глобализация, рецептивный, продуктивный, репродуктивный, билингвизм, билингв, многоязычие

XX əsrin sonu insan həyatının, demək olar ki, bütün sahələrdə köklü dəyişikliklərin baş verməsi ilə yadda qaldı. Dünyanın ideoloji qütb'lərə bölünməsinə, iqtisadiyyatın sənaye sektorunun dominantlığına son qoyuldu. Əvvəzində isə informasiyalı bir cəmiyyətin əsası qoyuldu. Planetar integrasiya proseslərinin uğurlu nəticəsi kimi ümumbəşəri anlayış – qloballaşma anlayışı meydana çıxdı. Tanılmış ABŞ iqtisadçısı Immanuel Vallerstaynın obrazlı şəkildə söylədiyi kimi, “təniş aləmin sonu” yetişdi [5, s.368]. XXI əsrə daxil olmaqla isə bəşəriyyət təkcə dünyanın siyasi, iqtisadi və sosial strukturunun deyil, həm də, insan övladının mövcud olduğu sosial həyat mühitinin dəyişməsi ilə müşayiət olunan yeni dünyəvi keyfiyyətlər əldə etdi və bu proses hal-hazırda da davam etməkdədir.

Faktlar onu göstərir ki, iqtisadi qloballaşma prosesi mədəni və yaxud siyasi qloballaşmadan daha sürətlə gedir. Real görünən odur ki, qloballaşma dünyani vahid bir iqtisadi məkan kimi nəzərdə tutur, amma onun mahiyyəti yalnız iqtisadi bütövləşmə ilə məhdudlaşdırır. Qloballaşma həm də hərbi-siyasi, sosial-mədəni, elmi-texniki bütövləşməni şərtləndirən tarixi bir faktora çevrilmişdir. Ona görə də belə hesab etmək olar ki, qloballaşmanın növbəti mərhələsində siyasi qloballaşma ön plana çıxacaqdır. Həm iqtisadi, həm də siyasi qloballaşma isə mənəvi-mədəni dəyərlərin də ciddi təsira məruz qalmasına səbəb olacaqdır. Bu da öz növbəsində dil siyaseti və siyasi baxımdan dillərarası əlaqələr məsələsini aktual edir.

Məlumdur ki, dil siyaseti dil əlaqələri sistemində asılıdır. Azərbaycan dilinin ingilis dili ilə əlaqələri müxtəlif mərhələlərdən keçmişdir. Onu da qeyd edək ki, german-türk dil əlaqələri daha genişdir və Azərbaycan-ingilis dili əlaqələrini də özündə birləşdirir. Bu əlaqələrin tarixi barədə müxtəlif fikirlər vardır. Məsələn, S.Məmmədovanın fikrino görə, german-türk əlaqələrinin ən qədim çağları «Qədim Skandinaviya coğrafiya əsərləri»ndə öz əksini tapmışdır [4, s.278]. XIII əsrin sonu XIV əsrin əvvəllerinə aid olan həmin mənbədə şimal ölkələrinə gəlmış türklər haqqında məlumat verilir. Müəllif belə hesab edir ki, turkdilli hunlarla german tayfalarının eramızın əvvəllerində baş vermiş əlaqələri olmuşdur. Xalqların böyük köçü nəticəsində hunların bir hissəsi Asiyadan şərqi Avropaya köçmüdüd. Avropa hunlarının tərkibində qədim bulqarları, savilər, saramatlar və başqaları vardı [4, s.276].

...Eramızın əvvəlki əsrlərində troyalılarla üzləşən germanlar eramızın IV əsrində başqa bir türk xalqı ilə üz-üzə gəlir. Həmin hadisələr on illiyi əhatə etmiş və həmin dövrə hunların və hun ittifaqına daxil olan başqa türk təfyalarının dillərindən german dillərinə xeyli söz keçə bilib. Araşdırımlar göstərir ki, german dil-lərində xüsusilə Skandinaviya xalqlarının dillərində xeyli aşkar edilmiş türkizmlər və eyni zamanda türk dillərindəki sözlər eyni kökdən ibarət olduğu güman edilən sözler vardır [4, s.287]. German dillərində, xüsusilə də Skandinaviyada məskunlaşmış isveç, norveç və digər xalqların dillərindəki türkizmlər onu göstərir ki, german - türk əlaqələrinin tarixi çox qədim çağlara gedib çıxır və bu əlaqələrin tarixi hələ araşdırılmamışdır.

Ümumiyyətlə, dil əlaqələrinin müxtəlif formaları vardır. Dil əlaqələri, çoxdillilik və qloballaşma anlayışları arasında bir-biri ilə kəsişən, həmçinin üst-üstə düşən tərəflər vardır. Qabaqcadan qeyd edək ki, çoxdillilik qloballaşmanın nəticəsi deyildir. Bununla belə, qeyd olunan məsələni tam öyrənmək çoxdillilik probleminin müxtəlif aspektlərinə nəzər salmağı tələb edir. Bilinqvizm çoxdilliliyin formalarından biridir. Göründüyü kimi, termin bi “ikili” (latin) və lingua “dil” sözlərindən əmələ gəlmişdir. Deməli, bilinqvizm ikidillilik, yəni insanın iki dilə yiyələnməsi deməkdir. Bilinqvizm dil üçün yeni proses deyil, geniş yayılmış bir hadisədir. İkidillilik hadisəsi həm qədimdə, həm də müasir dövrə geniş yayılmışdır.

Hazırda dönya, demək olar ki, əksər yerlərində bilinqvizm vardır. Məsələn, Ukraynada insanların əksəriyyəti həm ukrayna, həm də rus dilini mənimseməmişdir. Azərbaycanda milli dillə yanaşı, rus dilini bilənlər çoxluq təşkil edir. İşvəcrədə isə dörd rəsmi dil vardır: alman, fransız, italyan və retoroman dilləri. Bir ölkədə iki dildən çox dilin funksionallaşması polilinqvizm və ya çoxdillilik adlanır. “Bununla belə biz hələ də ikidillilik haqqında ümumi təlimə malik deyilik ki, onun bütün dünyada yayılmasını və sonsuz müxtəlif formalarını əhatə etsin” [12, s.13].

U.Vaynrayx, S.Ervin və Ç.Osqud billinqvizmi başqa aspektlən yanaşaraq onu “iki dilin bir sistemdə birləşməsi kimi özünü göstərən qarışq bilinqvizm və iki dil sisteminin ayrı-ayrılıqda mövcud olan koordinativ bilinqvizm” kimi fərqləndirilmişdir [8, s.33].

Alimlərin qənaətinə görə, bilinq iki dildən birində daha çox danışarsa, bu onun ana dili hesab olunmalıdır. R.Heydərov qeyd edir ki, əgər şəxs imiqrantdırsa və ya azsayıllara mənsubdursa, o məktəbdə və ya digər sosial-siyasi yerlərdə doğma ana dili ancaq məişət səviyyəsində öyrənərək bu dildə aydın danışa bilməyəcək. Beləliklə, onun üçün birinci dil onun üçün doğma dil olacaq [3, s.177].

Y.D.Deşeriyyev qeyd edir ki, ikidillilik və ya bilinqvizm sadəcə iki dilə yiyələnmə və ya bu dildə danışmaqdır [11, s.23]. Eyni fikrə V.A.Avrorin də də rast gəlinir: “İkidillilik iki dilə azad yiyələnməkdir. Başqa sözlə desək, ikidillilik ikinci dildəki biliklərin birinci dildəki biliklərə yaxınlaşmaqla başlayır” [7, s.107].

İkidillilik haqqında digər nöqtəyi-nəzəri T.Vaynrayx və E.M.Vereşaqinanın əsərlərində görmək olar. Onlar belə hesab edirlər ki, iki dildə növbəli istifadəni ikidillilik adlandırmaq olar [8, s.31]. Burada dili mənimsəmə səviyyəsi göstəriləlidir, sadəcə olaraq, dildən növbəli isifadə təcrübəsi artıq bu dillərin ünsiyyət

üçün istifadəsini nəzərdə tutur. İki və ya daha artıq dil sisteminin daşıyıcısını bilinqv adlandırmaq olar.

E.M.Vereşaqın bilinqvizmi üç qrupa bölür: 1) reseptiv bilinqvizm, yəni bu zaman bilinqv ikinci dil sistemində olan nitqi başa düşür. Bilinqvizmin bu növü ölü dillerin öyrənilməsi zamanı mümkündür; 2) reproduktiv bilinqvizm, yəni bilinqv oxuduğunu və eşitdiyini danışa bilir; 3) produktiv bilinqvizm, yəni bilinqv ikinci dil sistemində olan nitqi anlayır, danışır və törədir. Elmda bilinqvizmi məhdudlaşdırın digər meyarlar vardır. Hər bir bilinqal bir tərəfdən, cəmiyyətdə müxtəlifdilli nitq və onun intensivliyin strukturlaşması səciyyəsi arasında, digər tərəfdən isə, müxtəlifdilli nitq hadisənin sistemliyini yaradan subyektlərin sosiodemoqrafik parametrləri arasında korrelyasiyanın spesifik sistemi mövcuddur [9, s.164].

T.E.Vladimirova "müxtəlifdillilik" terminininə üstünlük verərək qeyd edir ki,, söyləmin və ya söyləmin bir hissəsi bu iki dil sistemində qurulmasıdır. Səpətan müxtəlifdillilikdə danışanın dili bilmədiyi halda ikinci dildə danışması illuziya yaratmasıdır. Bu, şəxsiyyətin psixoloji cəhətdən özünü tənzimləməsi üsuludur [10, s.51].

Qloballaşmanın doğuran səbəblər kimi dünya iqtisadiyyatında, siyasetində, mənəviyyatında gedən ineqrasiya, birləşmələr (Avropa İttifaqı, Avropa Birliyi, Ümumi bazar, MDB, GUAM və s.), informasiya texnologiyalarının sürətli inkişafı, internet şəbəkəsinin getdikcə daha çevik və əhatəli olması, dəyişən dünyada ingilis dilinin rolunun və nüfuzunun artması göstərilə bilər.

Qloballaşma əks prosesi doğurur – fərdiləşmə, xüssusiləşmə, regionlaşma, mərkəzdənqəçmə və s. Ana dili müqavimət göstərir, yox olmaq istəmir, xalq öz adət-ənənələrini, milli mentalitetini, varlığını qoruyub saxlamaq üçün mübarizə aparır. Bu mənada hazırlı bazar iqtisadiyyatı dövründə bu və ya digər dövlətin rəqabətə davamlılığı həyatı əhəmiyyətə malikdir. "Dövlətin rəqabətə davamlılığı yalnız insan resursları vasitəsilə təmin oluna bilər". Bu sözələr məşhur rus psixoloqu A.İ.Yuryevə məxsusdur. Onun fikrincə, "dövlətin rəqabətə davamlılığı həm də maddi resurslarla müəyyən olunur. Lakin, ölkənin rəqabətə davamlılığının artması üçün insan resursları xammal, texnoloji və digər resurslara nisbətən daha vacibdir. Onun fikrincə, ölkənin bütün maddi resursları rəqabətə davamlı insanlar tərəfindən istifadə olunmayınca ölü olaraq qalır. Dövlətin bütün uğurlarının və uğursuzluqlarının arxasında onun rəqabətə davamlı vətəndaşlar yetişdirmək bacarığı dayanır". Bu mövqedən çıxış etdikdə qətiyyətlə söyləmək olar ki, uşaq bağçası, orta məktəbdən tutmuş ali məktəb və ali məktəbdən sonrakı təhsilədək təhsilin bütün sahələrində müəllimin rolu və əhəmiyyətinə kardinal şəkildə yenidən baxılmasına dərin ehtiyac duyulur.

Ümummülli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qovuşdurulmasına bütövlükdə qlobal bir məsələ kimi yanaşırıdı. Azərbaycan xalqının əsrər boyu əldə etdiyi milli-mənəvi dəyərlər milli mədəniyyətdən, milli əxlaqdan, milli adət-ənənələrdən, mərdlikdən, vətənpərvərlikdən və digər insanı keyfiyyətlərdən ibarətdir. Milli-mənəvi dəyərlərin ümumbəşəri ideyalara ineqrasiyasına yüksək qiymət verən Heydər Əliyev bu barədə deyirdi: "Bu gün hər bir azərbaycanının həm milli-mənəvi, həm də ümumbəşəri dəyərləri, mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir".

Heydər Əliyev çıxışlarında xüsusi vurğulayırı ki, qarışışalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Qeyd etmək lazımdır ki, bu gün Respublikamızın prezidenti İlham Əliyevin siyasəti də məhz bu istiqamətə yönəlmüşdür. İlham Əliyevin fəaliyyətində milli mədəniyyətimizin və milli mənəviyyatımızın qorunması, eləcə də milli mədəniyyətimizdə tarixiliklə müasirliyin qovuşdurulması prioritet məsələ kimi dəfələrlə vurğulanmışdır. Bu gün Azərbaycan Respublikası özünün iqtisadi inkişaf mərhələsinə daxil olmuşdur. Beynəlxalq ineqrasiya şəraitində iqtisadi inkişafa nail olmaq regionda respublikamızın mövqeyini gücləndirir və onun ictimai-siyasi problemlərinin həllində də mühüm rol oynayır.

Qloballaşma təhsil sistemi qarşısında mümkün təhsil modellərindən, qlobal informasiya məlumatlar bazasından, məsafəli təhsil və s.-dən istifadə kimi yeni imkanlar açır. Qloballaşmanın çağırışlarına cavab verən sistemlər müvəffəqiyətlə qazanarkən, köhnə sistemlərə bağlı təhsil sistemi cəmiyyətin inkişafını ləngidir.

Hazırkı təhsil sistemi, gördüyüümüz kimi, zəmanənin yüksək tələblərinə cavab vermər və buna görə də o, informasiya inqilabının son nailiyyətləri nəzərə alınmaqla, fasiləsiz təhsil və kadrların ixtisaslarının artırılması sistemi ilə əvəz edilməlidir. Göstərilən sahədə dəyişikliklər iqtisadiyyatın elm tutumluğunun yüksəldilməsi ilə uyğun olmalıdır. Çünkü bunsuz qloballaşan dünya sisteminə tam ineqrasiya etmək qeyri-mümkündür.

Böyükəkdə olan nəslin həyat və təcrübəsi iqtisadi reallıqlar, sosial proseslər, texnologiya sahələrindəki innovasiyalar və kültəvi informasiya vasitələri, eləcə də böyük sürətlə milli sərhədləri keçən digər mədəniyyət axınları ilə sıx əlaqəlidir. Bu səbəbdən də, dövlətin gənclər siyasəti mühafizəkar təhsil sistemlərinin təklif etdiklərindən fərqlənən yeni vərdişlərin inkişafına yönəldilməlidir. Uşaq və gənclərdə ictimai-mədəni irsə mənəvi əlaqələri saxlamaq, onların keyfiyyətli təhsil alması və yeni minillikdə həllədici rol oynaması üçün yeni, daha mütərəqqi üsullar tapmaq vacibdir.

Təhsil sahəsində yeni təbəbatların meydana çıxması məktəb və ali məktəb təhsil sisteminin məqsəd və vəzifələrini kəskin şəkildə dəyişdirmişdir. Tarixi perspektivdə məktəbin və ali məktəbin rolu prinsipial şəkildə dəyişməkdədir. Gənc nəsildə yazı, oxu kimi keyfiyyətlərin aşilanmasını qarşıya məqsəd qoyan ənənəvi təhsil sistemindən fərqli olaraq, müasir məktəb bilik və bacarıqlardan yaradıcı şəkildə istifadə etmək iqtidarında olan gənclərin yetirşdirilməsini qarşıya məqsəd kimi qoymalıdır.

Yeni məktəblər, hər şeydən önce, tələbələrdə ciddi rəqabətə söykənən yeni qlobal cəmiyyətdə özünə əminlik, texniki və texnoloji dəyişikliklərlə ayaqlaşa bilmə, öz bilik və bacarıqlarını daim inkişaf etdirmə, istənilən yaş dövründə və istənilən situasiyada öz biliyini artırma kimi keyfiyyətləri aşılamalıdır.

Məlum olduğu kimi, bütün bu vəzifələrin yerinə yetirilməsi üçün tədrisin keyfiyyətinin yaxşılaşdırılması, öz ölkəsinin gələcəyini quracaq layiqli mütəxəssisləri yetişdirmək iqtidarında olan müəllimin rolunun artırılması həyati əhəmiyyət kəsb edir.

Elmi-texniki inkişaf, qloballaşma insanların qarşısında inanılmaz dərəcədə güclü texniki və informasiya vasitələri açır və onlardan dinc məqsədlərlə istifadə yalnız etik cəhətdən əxlaqlı, millətini və insanları sevən mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Təhsilə, qlobal inkişafla ayaqlaşa biləcək ən yeni müəllim nəşlinin hazırlanmasına yönəlcək investisiyaların qoyulması qloballaşan yeni dünyadan sosial təhlükəsizliyinin ən zəruri elementinə çevrilməkdədir.

Müasir məktəb dünənin məktəbinin məqsəd və vəzifələri ilə məhdudlaşmaq üçün addım-addım irəli getməli, çatışmayan, zəif cəhətləri aradan qaldırmalı və özünün əsas məqsədini – hər bir şagirdin və ya tələbənin bilik, bacarıq və vərdişlərini müasir qloballaşma dövrünün tələblərinə uyğun inkişaf etdirmək işini həyata keçirməyə başlamalıdır.

Ədəbiyyat

- Aslan N. Bilinqvizmin növləri // Filologiya məsələləri – №7, AMEA Əlyazmalar İntitutu, 2013 s.159-164.
- Dilçilik ensiklopediyası. I, II cild (dərs vəsaiti) prof. F.Veysəllinin redaktəsi ilə. Bakı: Mütərcim, 2008.
- Heydərov R. Dillərin inkişafında dil əlaqələrinin rolü. Bakı: 2013.
- Məmmədova S. German-türk dil əlaqələri tarixindən // Filologiya məsələləri. Bakı: AMEA Əlyazmalar İntitutu, №1, 2014, c. 283-287.
- Rəcəbli Ə. Nəzəri Dilçilik. Bakı: Nurlan, 2013.
- Veysəlli F.Y. Struktur dilçiliyiñ əsasları. Bakı: 2005
- Аворин В.А. Грамматика маньчжурского письменного языка. М.: Наука, 2000
- Вайнрайх У. Одноязычие и многоязычие // Языковые контакты. М., 1972. С. 25-60. (Новое в лингвистике; Вып. 6)
- Верещагин Е.М. Психологическая и методическая характеристика двуязычия (билингвизма). – М.: изд-во МГУ, 1973.
- Владимирова, Т.Е. Русский язык и межкультурная коммуникация в глобализирующемся мире / Т. Е. Владимирова // Вестник ЦМО МГУ. – 2010. – № 3. – Культурология. – С. 48-54.
- Дешериев Ю.Д. Социальная лингвистика. М., 1977, 382 с.
- Журавлев В.К. Внешние внутренние факторы языковой эволюции. М.: Наука, 1982
- Шерба Л.В.К вопросу о двуязычии// Шерба Л.В. Языковая система и речевая деятельность. – Л.: 1974. – С. 313-318

Summary

Interlingual relations and bilingualism in an age of globalization

The article considers the modern level of studying bilingualism. And also explains the terminology of bilingualism, discusses the different forms and functions of bilingualism, which is the basis of communication in the global world. Bilingualism is becoming one of the most popular and widely researched phenomena of our time. A person who speaks two languages is called a bilingual, and sometimes even a bilingualist. Bilingualism - the functioning of two languages to serve the needs of the ethnic collective and its individual members; differs from the simple knowledge of another language on a par with the native language and suggests the possibility of using different languages in different life situations. The article gives an overview of recent foreign studies on the impact of bilingualism. It is emphasized that the concept of "bilingualism" has 3 groups -

the receptive, productive, reproductive. The characteristics of natural and artificial bilingualism are also described.

Резюме

К вопросу о межъязыковом отношении и двуязычии в век глобализации

В статье рассматривается современное состояние изучения двуязычия. Также раскрывается понятие двуязычия, обсуждаются разные формы и функции билингвизма, который является основой коммуникации в глобальном мире. Билингвизм (двуязычие) становится одним из наиболее популярных и широко исследуемых феноменов современности. Человек, владеющий двумя языками, называется билингвом, а иногда даже билингвистом. Билингвизм – функционирование двух языков для обслуживания нужд этнического коллектива и его отдельных членов; отличается от простого знания еще одного языка наравне с родным и предполагает возможность пользоваться разными языками в различных жизненных ситуациях. В статье также исследуется естественный и искусственный билингвизм, дается обзор последних зарубежных исследований, посвященных влиянию билингвизма на развитие человека. При этом подчеркивается, что имеется 3 уровня развития билингвизма – рецептивный, продуктивный, репродуктивный.